



Mukəddəs Kitab

Təwrat 25-ķisim

«Yioğa-zarlar»

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyğurqə Kalam Tərjimisi»

Təwrat 25-ķisim

«Yioqa-zarlar»

(Yərəmiya pəyojəmbərninq yioqa-zarliri)
(yaki «Mərsiyələr»)

Kirix səz

Yərəmiya pəyojəmbər yazoğan Təwrattiki «Yioqa-zarlar» ķismini uzun tonuxturuxning hajiti yok. Enikki, u pəyojəmbərninq qong kitabı («Yərəmiya»)ni toluklaydiqan қoxumqidur. Məzkur kitabning «arka kerünük»ini qüxinix üçün okurmənlərning awwal «Yərəmiya» degen ķisimni həmdə uningdə қoxumqə kiliñojan «kirix sez», xundakla «köxumqə sez»ni okuxini təwsiyə kiliñiz. Bu «Yioqa-zarlar» ķismi toqıruluk xuni deyix zərürki, kitabta kəyt kiliñojını pəyojəmbərninq əzininq jan-jegər kərindaxlıri bolovan həlkning Hudaşa kilojan asiylikliri həmdə akıwəttə tartkan jazalırıqə karap, Hudaşa eż dərd-ələmlirini tekkənliridin ibarəttur. Kitabta, Babil imperiyası (miladiyədin ilgiriki 588-586-yili) Pəlestingə ahirki ketim tajawuz kilojan qəođiki dəhəxətlik ezilixlər, azab-okubətlər, bolupmu ularning Yerusalemni 18 ay қorxawoja alojanlıqli alahidə bayan kiliñidu.

Biz «Yərəmiya»oja қoxumqə kiliñojan «kirix sez»din yənə səz alsak; — «Yərəmiya hərgiz «Mən yahxi, baxkilar yaman» yaki «əzüm bəg, əzüm qong» dəydiojan, baxkılarnı tənkid kiliixa amraç kixi əməs idi. U eż eli təripidin kəmsitilgən, daim ularning ziyanxəlikigə uqrıojan bolsimu, uning Hudanıng ularoja rəhəimdilliç kərsitixini dawamlaxturuxini tiligənlilikini kərimiz. Bəzi waktlarda u Hudaşa: «Mən üçün kısam aloqaysən» dəp dua kılıqını bilən, «Yioqa-zarlar» degen kitabidin, uning həlkning hali toqıruluk qəkkən қayoş-həsrətliri wə ularoja baoqlıqan qongkər muhəbbitini kərələymiz».

Biz mundak addiy səz bilən «Yərəmiya» həm uning «yioqa-zar»lirini təswirliyələyimiz: «Yərəmiya»da hatirləngini Hudanıng Yərəmiya oja (Israil wə Yəhūda üçün) eytkən səzlirining hatiri, «Yioqa-zarlar»da hatirləngini bolsa Yərəmiyanıng Hudaşa (Israil wə Yəhūda üçün) eytkən səzlirining hatirisidur; «Yioqa-zarlar» — Yərəmiyanıng Hudanıng səzlirigə həmdə həlkining tartkan azab-okubətlirigə bolovan inkasi, qong bir «mərsiyə»sidur.

Yərəmiya dərd-əlam wə dad-pəryadlırini bizə xeir xaklıda qalduroğan. Kitab bəx munajat (hərbir munajat bir bab)tin tərkib tapidu. Awwalki tət bab bolsa «elipbalık xeir» xəklididur. Ibraniy yezikdə 22 hərp bar. «Elipbalık xeir» bolsa, tak ayətlirining hərbiri ibraniy elipbə tərtipigə asasən yengi hərp bilən baxlinidu (məsilən, uyğur tilida bolsa, a-, ə-, b- kətarlık hərplər bilən baxlanıqan oja ohxax).

Üqinqi bab üç ayəttin tərkib tapkan 22 beləkkə belüngən bolup, uningda 66 ayət bar; beləklər «elipbə tərtipi» boyiqə yezildi, hərbir bələktiki üç ayət ohxax hərp bilən baxlinidu.

«Yərəmiyaning yioqa-zarlırı»

Kitabning yənə bir alaħidiliki: – 2-, 3- həm 4-bablarda, «elipbə tərtipi»də ikki hərp, yəni «pe» (16-hərp) wə «ayın» (17-hərp) almaxturulidu. Ikki hərpning almaxturuluxning səwəbi büğünkü küngiqə qong bir sirdur.

Kitabning bəxinqi bəbi «elipbəlik xeir» xəklidə yeziloqan əməs, lekin uningdimu 22 ayət bar.

Deginimizdək, kitabta baxtin-ayaqı səzligüqi Yərəmiyadur. U bəzidə «Zion» yaki Yerusaleməqə, bəzidə Israiloqa wəkil bolup səzləydi.

Məzmun: —

| | |
|-------------|--|
| 1-bab, 1-22 | 1-munajat («elipbəlik xeir») Yerusalemning қayoqı-həsrəti |
| 2-bab, 1-22 | 2-munajat («elipbəlik xeir») Yerusalemning jazalinxı |
| 3-bab, 1-66 | 3-munajat («elipbəlik xeir») Jaza wə ümid |
| 4-bab, 1-22 | 4-munajat («elipbəlik xeir») «Harabilik iqidə turoqan Yerusalem» |
| 5-bab, 1-22 | 5-munajat («elipbəlik xeir» əməs) RəhİM tiləx duası |



Yərəmiyaning yioqa-zarliri

«Yərəmiya pəyəqəmbərninq yioqa-zarliri»
1-munajat — Yerusalemning қayоу-һəsriti

1 **|X|** (Aləf) Ah!

Ilgiri adəmlər bilən liq tolqan xəhər,

Həzir xunqə yiganə olturidu!

Əllər arisida katta bolqarıqi,

Həzir tul hotundak boldi!

Əlkilər üstidin həküm sürgən məlikə,

Haşarəqə tutuldi!

2 **|B|** (Bət) U keqiqə aqqıq yioqa kətürməktə;

Məngzida kez yaxlırılı taramlimakta;

Axniliri arisidin,

Uningoqa təsəlli beridioqan həqbırı yoktur;

Barlıq dostlırları uningoqa satqunluk kıldı,

Ular uningoqa düxman bolup kətti.

3 **|G|** (Giməl) Yəhūda jəbir-japa həm eojir küllük astida,

Sürgünlükə qıktı;

U əllər arisida musapir boldi,

Həq aram tapmaydu;

Uni köoqliquqıarning həmmisi,

Uningoqa yetixiwelip, uni tar yolda kıştaydu;

4 **|T|** (Dalət) Həqkim həytlarəqə kəlmigənlikü tüpəylidin,

Zionoqa baridioqan yollar matəm tutmakta.

Barlıq կowukluları qəldərəp kaldi,

Kahinliri ah-zar kətürməktə,

Kızliri dərd-ələm iqididur;

Əzi bolsa,

Qattık azablanmakta.

5 **|H|** (He) Küxəndiliri uningoqa hojayın boldi,

Düxmənliri ronak tapmakta;

Qünki uning kepligən asiylikləri tüpəylidin,

Pərvərdigar uni jəbir-japaşa qoydi.

Uning balılırı kəlməskə kətti,

Küxəndisiga əsir bolup sürgün boldi.

1:1 «Ah! Ilgiri adəmlər bilən liq tolqan xəhər, həzir xunqə yiganə olturidul...» — izahat: birinqi babta Yərəmiya Yerusalemni müsibətə bolqan ayal yaki kız süpitidə tasvirleydi, uning dardidə қayquridu. Kariximizqə, muxu bəbti «u» Yerusalem (Zion)ni kərsitidu, xundakla «u» müsibətlik ayal yaki kız süpitidə kərünidu. Birinqi babta «mən» — pəyəqəmbər ezini Yerusalemning ornoqa қoyup, müsibətlik ayal yaki kız süpitidə Yerusalemning ornidə қayquridu («mən» yaki «u» ayalqə rodtə ipadıləngən).

1:2 «Axniliri» ... «dostliri».... — Yerusalemoja ittipakdax bolayı degən yat əllərni yaki Yerusalemdikilər tayaqan butlarnı kərsitidu.

1:2 **Zəb. 6:6-7**

1:3 «Yəhūda jəbir-japa həm eojir küllük astida...» — baxka birhil tərjimisi «Yəhūda jəbir-japa həm eojir küllükten keyin, ...».

1:5 «Düxmənliri ronak tapmakta» — baxka birhil tərjimisi «Düxmənliri uni bulang-talang kıldı».

«Yərəmiyaning yioqa-zarlırı»

⁶ | (Waw) Barlık hərmət-xəhriti Zionning kızidin kətti;
Əmirliri yaylağın tapalmıqan kiyiklərdək boldi;

Ularning owqidin əzini қaquroğudək həq dərmanı əkləndi.

⁷ | (Zain) Harlanoğan, sərgərdan bolqan künlidirə,

Həlkı kükəndisining kolioja qüxkən,

Həqkim yardım əolini sozmıqan qaçda,

Yerusalem ədimdə əziga təwə bolqanlarını,

Kimmətlik bayılıklarını yadioja kaltürməktə;

Kükəndilirli uningoja məshirilik ərayitti;

Kükəndilirli uning nabut bolqanlığını məshirə əkilixti.

⁸ | (Hət) Yerusalem əxəddi eyir gunah, sadir kılqan;

Xuning bilən u həram boldi;

Uning yalingaqlığını kərgəqkə,

Uni hərmətligənlər hazırlı uni kəmsitidü;

Uyatta, uñ tartkınıqə u kəynigə buruldi..

⁹ | (Tət) Uning əz həyzliri etəklirini bulqiwətti;

U akıvitini həq oylimiqandur;

Uning yikilixi ajayib boldi;

Uningoja təsəlli bərgüqi yoktur;

— «Ah Pərvərdigar, harlanqınimoja əkara!

Qünki düxmən əhalidin mahtinip kəttii!».

¹⁰ | (Yod) Kükəndisi əolini uning kimmətlik nərsiliri üstigə sozdi;

Əzining mukəddəs jayioja əllərning besip kirgənlilikini kərdi;

Sən əslı ularni ibadət jamaitinggə «kirixkə bolmaydu» dəp mən'i kılqanou!

¹¹ | (Kaf) Bir qıxləm nan izdəp,

Uning həlkining həmmisi uñ tartmaqtə;

Jenini saklap əelix üqünla,

Ular kimmətlik nərsilirini axlıqka tegixti.

«Ah Pərvərdigar, əkara!

Mən ərziməs sanaldım.

¹² | (Laməd) Əy ətüp ketiwaṭkanlar,

Bu silər üçün həq ix əməsmu?

Çarap bək, menin dərd-əlimimdək baxka dərd-ələm barmidu?

Pərvərdigar otluk oqəzipini qüxtürgən künidə,

Uni menin üstümgə yüklidi..

¹³ | (Məm) U yukarıdırın ot yaqdurdı, ot səngəklirimdin ətüp kəydürdi.

U ularning üstidin qəlibə kıldı.

U putlirim üçün tor-tuzaknı əyup koydı,

Meni kəyniməgə yandurdi,

U meni nabut kıldı,

Kün boyi U meni zəipləxtürdi.

1:6 «Barlık hərmət-xəhriti Zionning kızidin kətti» — yaki «Barlık hərmət-xəhriti Zionning kızidin elip ketildi».

1:7 «Həqkim yardım əolini sozmıqan qaç» — Yəhuda hərdaim baxka əllər bilən ittipakdax bolmakçı bolup kəlgən — lekin həalkılık paytta «ittipakdaxlır» uningoja həq yardım kilmiojan.

1:8 «Xuning bilən u həram boldi» — baxka birhəl tərjimisi «Xunga u mazağın obyekti boldı».

1:8 Yəx. 47:3

1:9 Kan. 32:29

1:11 Yər. 52:6

1:12 Ayup 19:21; Zəb. 69:19-20; Mat. 26:38-40

«Yərəmiyaning yoqa-zarlırı»

¹⁴ |ן| (Nun) Asiyılıklırim boyunturuk bolup boynum oja baqlılandı;
Kollırı tanını qıng qıqıp qəmbərqaş kılıwətti;
Aşıyılıklırim boynum oja artıldı;
U dərmanımnı məndin kətküzdi;

Rəb meni mən karxılık kərsitəlməydiojanlarning kollirioja tapxurdi.

¹⁵ |ד| (Samək) Rəb barlıq baturlırimni otturumdila yərgə uruwətti;
U mening hil yigitlirimni ezixkə,
Üstümdin həküm qıkırıxka kengəx qakirdı.

Rəb goya üzüm kelqikidiki üzümlərni qəyligəndək,
Yəhūdanıng pak kizini qayıliwətti..

¹⁶ |ו| (Ayin) Muxular tüpəylidin taramlap yiqlımaktmən;
Mening kəzlirim, mening kəzlirimdindin su ekiyatidu;
Manga təsəlli bərgüqi, jenimni əsliga kəltürgüqi məndin yiraktur;
Balilirimning kəngli sunuktur,
Qünki düxman oqlıbə kıldı..

¹⁷ |ב| (Pe) Zion əzəli sozmacta,
Lekin uningçə təsəlli bərgüqi yok;
Pərwərdigar Yakup toğruluk pərman qüxürdi –
Koxniliri uning kükəndiliri bolsun!
Yerusalem ular arisida nijis nərsə dəp karaldi.

Yerusalem səzləydu

¹⁸ |ץ| (Tsadə) Pərwərdigar həkkəniydr;
Qünki mən Uning əmrigə hilaplik kıldım!
Əy, barlıq həlkər, anglanglar!
Dərdlirimgə karanglar!
Pak kılzırim, yax yigitlirim sürgün boldı!

¹⁹ |פ| (Kof) Axnilirimni qakirdim,
Lekin ular meni aldiqanidi;
Jan saklıçoudak ozuk-tüllük izdəp yürüp,
Kahjinlirim həm aksakallırim xəhərdə nəpəstin əldi.

²⁰ |ן| (Rəx) Kara, i Pərwərdigar, qünki azar qekiwatımən!
Həddidin ziyan asiylik kılɔjinim tüpəylidin,
Iq-baoqrim kÿniliwatidu,
Yürikim ərtılıp kətti.

Sirtta kılıq anisini balisidin juda kıldı,
Əylirimdə bolsa əlüm-waba həküm sürməktə!..

²¹ |ψ| (Xiyn) Həkələr ah-zarlırimni anglıdi;
Lekin təsəlli bərgüqim yoktur;
Düxmənlirimning həmmisi külpitimdin həwərdar bolup,
Bu kılɔjininingdin huxal boldı;

^{1:15} «Rəb barlıq baturlırimni otturumdila yərgə uruwətti» — «otturumdila» bolsa Yerusalemning otturisida.

^{1:16} «Manga təsəlli bərgüqi, jenimoja mədət bərgüqi» — Huda Əzidur. «Balilirimning kəngli sunuktur» — okurmənlərning esidə barkı, sezlığıq hazır Yerusalem, xunga «mening balilirim» əzidə turuwaṭkanları kərsitidü, əlwəttə.

^{1:16} Yər. 13:17

^{1:17} «Koxniliri uning kükəndiliri bolsun!» — baxka birhil tərjimisi: «Uning kükəndiliri ətrapıja olaxsun!».

^{1:19} Yər. 30:14

^{1:20} «Əylirimdə bolsa əlüm-waba həküm sürməktə» — ibraniy tilida «İqidə bolsa əlüm-waba həküm sürməktə».

^{1:20} Yər. 16:11; Yər. 48:36

«Yərəmiyaning yioqa-zarlırı»

Sən jakarlıqan künni ularning bexioja qüxürgəysən,
Xu qaoğda ularning həli meningkidək bolidu.
²² |¶| (Taw) Ularning barlıq rəzillikini kəz aldingoja kəltürgəysən,
Barlıq asiyiliklirim üçün meni қandak қılıqan bolsang,
Ularqımu xundak қılıqaysən;
Qünki ah-zarlırim nuroqundur,
Kəlbim azabtin zəiplixip kətti!

2-munajat — Yerusalemning jazalinixi

² ¹ |¶| (Aləf) Rəb oğəzəp bulutı bilən Zion kızını xundak kaplıdı!
U Israilning xərəp-julasını asmandın yərgə qərəwətti,
Oğəzipi qüxkən künidə Əz təhtipərini həq esidə kəldurmidi.
² |¶| (Bət) Rəb Yakupning barlıq turalçılarını yutuwətti, həq ayimidi;
U kəhri bilən Yəhūdanıñ kızining kəl'ə-korçanlırinin həmmisini oqlattı;
U padixaħlıknı əmirliri bilən nomuska koypup,
Yər bilən yəksan kılıwətti.
³ |¶| (Giməl) U kattık oğəzəptə Israilning həmma münggüzlərini kesiwətti;
Düxmənni tosuqan ong қolını Uning aldidin tartıwaldı;
Lawuldap keygən eż ətrapını yəp kətküqi ottək,
U Yakupni kəydürübətti.
⁴ |¶| (Dalət) Düxməndək U okyasını kərdi;
Uning ong қolı etixkə təyyarlanıqanı;
Kəzığə issik kərtüngənlərinin həmmisini küxəndisi kəbi kirdi;
Zion kızining qediri iqida,
Kəhrini ottək yaqdurdı;
⁵ |¶| (He) Rəb düxməndək boldı;
U Israilni yutuwaldi,
Ordilirining həmmisini yutuwaldi;
Uning kəl'ə-korçanlırını yokətti,
Yəhūdanıñ kızıda matəm wə yioqa-zarlarnı kəpəyətti.
⁶ |¶| (Waw) U Uning kəpisi paqəlqini paqəklatkandək paqəklətti;
U ibadət sorunlarını yokitiwətti;
Pərvərdigar Zionsda həyt-bayramlar həm xabatlarnı həlkinqing esidin qikiriwətti;
Oğəzəp oti bilən padixaħ həm kaħinni qətkə kekəwiwətti.

1:21 «Sən jakarlıqan kün...» — Huda Yərəmiyaqa wə baxkə pəyoqəmbərlərgə Israilni jazalaydioqan bir künni həm yat əllərni jazalaydiqan bir künni wəhij kılıqanıdi.

2:1 «Israilning xərəp-julası» ... «Hudanıñ Əz təhtipəri» — bular Hudanıñ mükəddəs ibadəthanisini kezdə tutuxi mumkin.

2:2 «Yakupning barlıq turalçıları» — «Yakup» muxu ayətlərda Yakupning əwlədlərini, yəni Israilları kərsitidü, əlwətta. «Yəhūdanıñ kızining kəl'ə-korçanlırinin həmmisini oqlattı» — «kəl'ə-korçanlıri» bəlkim Yəhūdanıñ mustəhkəm xəhərlərini kərsitidü.

2:3 «U kattık oğəzəptə Israilning həmma münggüzlərini kesiwətti» — Təwratta, «münggüz»lər kəp həllarda adəmlorning abrūxəhrinini bildürirdü. Muxu yərdə Israilning pahri bolovan abrūlyuk metiwrilərini yaki batur əzimatlılarını kərsitixi mumkin. Münggüzlər adəmning bexidin əskən əməslə! «U Yakupni kəydürübətti» — muxu yərdə «Yakup» Yakupning (Israilıñ) zemini wə xəhər-yezilərini kərsitidü.

2:6 «U Uning kəpisi baqəlqını paqəklatkandək paqəklətti» — «Uning kəpisi» muxu yərdə yənə mükəddəs ibadəthanini kərsitidü; gərgə ibadəthana qayıt zor imarət bolsımı, ibadəthana Huda alıldıda pəkət bir «kəpə», wəkitlik bir nərsə, halas. «U ibadət sorunlarını yokitiwətti» — yaki «u ibadət sorununu yokitiwətti». Bu keyinkı tərjima toqraq bolsa, umu ibadəthanini kərsitidü. «Pərvərdigar Zionsda həyt-bayramlar həm xabatlarnı həlkinqing esidin qikiriwətti» — «xabatlar», (yəni «xabat künliři») — «xabat» dəm elix kün, Huda Israiloq: Silərgə mükəddəs kün bolsun dap bekitkən, xənbə künini kərsitidü.

«Yərəmiyaning yoqa-zarlırı»

⁷ |¶| (Zain) Rəb kurbangağını taxliwətti,

Mukəddəs jayidin waz kəqtı;

U Ziondiki ordilarning sepillirini düxmənning қolioja tapxurdi;

Hətta Pərwərdigarning eyidə,

Ular həyt-ayəm künidikidək təntənə қılıxtı!

⁸ |¶| (Hət) Pərwərdigar Zion kızining sepilini qekiyetixni karar kılōjan;

U uningoja halak əlqəm tanisini tartip koyoqan;

U қolini qekixtin həq üzmidı;

U həm istihkamlarnı həm sephilni zarlatti;

Ikkisi təng halsirap kayoqurmaqta.

⁹ |¶| (Tət) Uning dərvazılıri yər tegigə oqərk bolup kətti;

U uning təmür-taşaqklärini parə-parə kiliwətti.

Padixahı həm əmirliri əllər arisoja palandi;

Təwrattiki tərbiyə-yolyoruk yokap kətti,

Pəyəqəmbərliri Pərwərdigardin wəhiy-kərünüxlərni izdəp tapalmayıdu..

¹⁰ |¶| (Yod) Zion kızining aksakallırı,

Yerdə zuwan sürməy olturmakta;

Ular baxlırioja topa-qang qeqixti;

Ular beliga bez yəgiwelixti;

Yerusalemning pak kızılirining baxlıri yərgə kirip kətküdək boldi.

¹¹ |¶| (Kaf) Mening kəzlərim taramlıqan yaxlırimdin halidin kətti;

Iqi-baqrırlırmız zərdapqa toldı;

Jigirim yər yüzigə təkülüp parə-parə boldi,

Qünki həlkimning kizi nabut kılındı,

Qünki xəhər koqılırida narsidilər həm bowaqlar həxsiz yatmakta.

¹² |¶| (Laməd) Ular xəhər koqılırida yarılanqanlardək halidin kətkəndə,

Anilirining ķuqıkida yetip jan talaxkanda,

Anilirioja: «Yemək-iqmək nəda?» dəp yalwuruxmakta.

¹³ |¶| (Məm) Mən dərdingga guwahqi bolup, seni nemigə ohxitarmən?

Seni nemiga selixturarmən, i Yerusalem kizi?

Sanga təsəlli berixtə, nemini sanga təng kılarmən, i Zionning pak kizi?

Qünki sening yarang dengizdək qəksizdur;

Kim seni sakaytalısun?.

¹⁴ |¶| (Nun) Pəyəqəmbərliringning sən üçün kərgənliri bimənilik həm əhməkliklər;

Ular sening kəbihlikingni həq axkarə kilmidi,

Xundak kılıp ular sürgün boluxungning aldını almıdi.

^{2:8} «Pərwərdigar ... uningoja halak əlqəm tanisini tartip koyoqan» — demək, Həmmigə Kadir Huda Yerusalemning halak boluxını allıqاقan tapsılıy elqəp koyoqanıdır.

^{2:9} «Uning dərvazılıri yər tegigə oqərk bolup kətti» — kona zamanlarda xəhərninq kowuk-dərvazılıri mətiwərlər sorak kılıx, nəsihat kılıx, məslihat berixkə olturidionan jay idi (5:14ni kerüng). «Təwrattiki tərbiyə-yolyoruk» — yaxşı «Təwrat». İbraniy tilida «tawrat» deyən sez «yolyoruk», «tarbiyə» deyən mənida. «Pəyəqəmbərliri Pərwərdigardin wəhiy-kərünüxlərni izdəp tapalmayıdu» — «pəyəqəmbərlir» Hudanıng pəyəqəmbərləri olmuş, belki «Yəhudanıng pəyəqəmbərlir». Bu kinayilik gəp, u «sahta pəyəqəmbərlər»ni kərsitidü (14-ayat, «Yor.» 14:13-18nimü kerüng); Əzakiyal pəyəqəmbər wə Yərəmiya pəyəqəmbər allıqاقan Yerusalemning wəyrən kılıñixi tooruluk alındı'la təpsiliy bəxarət bərgənidi.

^{2:12} «Yenək-iqmək nəda?» — İbraniy tilida: «Nan-xarab nəda?». Kırçoqaklıq tüpəylidin bəlkim pakət xarabla kaldımı, su yokmüdü?

^{2:13} «Mən dərdingga guwahqi bolup, seni nemigə ohxitarmən? Seni nemiga selixturarmən, i Yerusalem kizi? Sanga təsəlli berixtə, nemini sanga təng kılarmən, i Zionning pak kizi?...» — ayəttiki barlıq sezlər bəlkim Zionning dərd-əlimini elqigili bolmayıdışlılığını kərsitixi mümkün (ahirida «yarang» tooruluk sezləydi). «...sening yarang dengizdək qəksizdur» — İbraniy tilida «... sening bəsülgən jaying dengizdək qəksizdur».

«Yərəmiyaning yioqa-zarlırı»

Əksiqə ularning sən üçün kərgənliri yaloqan bexarətlər həm ezipkuluqlardur..

¹⁵ |DOI| (Samək) Yeningdin etüwatçanlarning həmmisi sanga karap qawaklixidu;

Ular üxkürtip Yerusalemning kçızoja bax qayqaxmakta: —

«Güzəllikning jəwhiri, pütkül jahanning hursənliki» dəp ataloqan xəhər muxumidu?».

¹⁶ |DII| (Pe) Barlık düxmənliring sanga karap aozzini yoqan eqip mazak kılmağta,

Ux-ux kılıxip, qixlirini oququrlatmağta;

Ular: «Biz uni yutuwaldık!

Bu bərhək biz kütkən kündür!

Biz buni ez kezimiz bilən kərükən müyəssər bolduk!» — deməktə.

¹⁷ |V| (Ayın) Pərvərdigar Əz niyatlarını ixka axurdi;

Qədimdin tartıp Əzining bekitkan sezigə əməl kıldı;

U həq rəhİM kilmay oqulatti;

U düxmənni üstüngdin xadlandurdi;

Küxəndiliring mönggüzini yukarı kətirdi.

¹⁸ |X| (Tsada) Ularning kengli Rəbgə nida kılmağta!

I Zion kızining sepili!

Yaxliring dəryadək keqə-kündüz akşun!

Əzüngə aram bərmə;

Yax tamqiliring taramlaxtin aram almışun!

¹⁹ |D| (Kof) Tün keqidə ornungdin tur,

Kəqtə jesək baxlinixi bilən nida kıl!

Kənglüngni Rəbning aldioja sudək tek;

Narsidiliringning hayatı üçün uningoja kolliringni kətür!

Ular barlık koqiliring dokmxudıda kəhətqiliqtin halidin kətməktə.

²⁰ |H| (Rəx) Kəra, i Pərvərdigar, oylap bakğaysən,

Sən kimgə muxundak muamilə kılıp bakğan?!?

Ayallar ez mewiliri — ərkə bowaklärını yeyixkə bolamdu?

Kahin həm pəyojəmbərnı Rəbning mukəddəs jayida əltürükə bolamdu?!

²¹ |W| (Xiyn) Yaxlar həm kərilər koqlarda yetixmakta;

Pak kızlırim wə yax yigitrim kılıqlınıp yikıldı;

Ular ni əqəziping qüxkən künidə kirdingsən;

Ular ni həq ayimay soydungsən.

²² |T| (Taw) Sən həyt-bayram künidə jamaətni qakıroqandək,

Meni tərəp-tərəplərdin besixkə wəhəmilərni qakirding;

Pərvərdigarning əqəzəp künidə қaqqanlar yaki tirik қalojanlar yok idi;

Əzüm ərkilitip qong kılqanları düxminim yəp kətti.

^{2:14} «...sən üçün kərgənliri yaloqan bexarətlər» — «bexarətlər» ibraniy tilida «yüklər» yəki «yüklənən bexarətlər». Adəttə «yük» deyən sez bexarətnin eoirlikini, wazinini, mühim sez ikənlilikini kərsitidü. Bu yarad «yük», xübhisizki, həjwiy gəp bolup, muxundak kixilərnin «bexarətləri» kixilərgə həq ilham yaki mədət bərməy, əksiqə, əməliyəttə, adəmlərgə «eqir yüklə» artıdıcıqlıqtı kərsitidü.

—«Ezipkulu»ning baxka birhəl tərjimisi «qikirixa (yəni, sürgün boluxka) səwəbqi» deyən bolidü.

^{2:15} «Yeningdin etüwatçanlarning həmmisi sanga karap qawaklixidu» — bu «qawaklixix» məshhər kılıxni bildürsə kerək. Yerusalemni kürsitojan «güzəllikning jəwhiri» «pütkül jahanning hursənliki» deyən ibarilər «Zəb.» 50:2 wə 48:2din elinənjan.

^{2:17} «Qədimdin tartıp Əzining bekitkən sezigə əməl kıldı...» — Pərvərdigar uzundan buyan (Musa pəyojəmbər dəwridin tartıp) Israileşa butparaslıq wə itaatsizlikning akiwiti toopruluk ağaqlandırup kəlgənidi.

^{2:18} Yər. 14:17; Yioq. 1:16

^{2:20} Yioq. 4:10

^{2:22} «Meni tərəp-tərəplərdin besixkə wəhəmilərni qakirding» — «Yər.» 20:3 wə 10ni kerüng.

«Yərəmiyaning yoqa-zarlırı»

3-munajat — Jaza wə ümid Azab tartkuqi dərd-ələm təkidu

3¹ |خ| (Aləf) Mən uning oqəzəp tayikini yəp jəbir-zulum kərgən adəmdurmən.
3² Meni U həydiwətti,

Nuroja əməs, bəlkı karangojulukka mangdurdi;

3 Bərək, U kün boyi kolını manga käyta-kayta hujum kıldırdı;

4 |ب| (Bət) Ətlirimni wə terilirimni kaçxal kiliwətti,

Səngəklirimni sunduruwətti.

5 U manga muhəsirə kurdı,

Ət süyi wə japa bilən meni kapsiwaldı.

6 U meni elgili uzun bolqanlardak kapkarangoju jaylarda turuxka məjbur kıldı.

7 |ج| (Giməl) U meni qıqlımaydiojan kılıp qitlap korxiwaldı;

Zənjirimni eojır kıldı.

8 Mən warkırap nida kılısammı,

U duayımni heq ixtimidi.

9 U yollirimni jipsilaxkan tax tam bilən tosuwaldı,

Qiojır yollirimni əgrı-toğay kiliwətti.

10 |ت| (Dalət) U manga paylap yatqan eyikətək,

Pistirmida yatqan xirdəktur.

11 Meni yollirimdin burap tetma-titma kıldı;

Meni tüğəxtürdi.

12 U okyasını kerip,

Meni okjining əkarası kıldı.

13 |ه| (He) Okdenidiki oklarnı bərəklirimgə sanjitkuzdi..

14 Mən eż həlkımgə rəswa obyekti,

Kün boyi ularning məshıra nahxisining nixani boldum.

15 U manga zərdabni toyoluqə yutkuzup,

Kakrə süyini toyoluqə iqküzdi.

16 |و| (Waw) U qıxlirimni xeoqıl taxlar bilən qekiwətti,

Meni küllərdə tügündürdi;

17 Jenim tinq-hatırjəmliktin yıraklıxturuldu;

Arambəhxning nemə ikənlilikini untup kəttim..

18 Mən: «Dərmanım kalmıdı, Pərvərdigardin ümidim kalmıdı» — dedim.

19 |ز| (Zain) Mening har kılınojanlırimni, sərgədan bolqanlırimni,

Əmən wə et süyini yəp-iqkinimni esingga kəltürgəysən!

20 Jenim bularnı hərdaim əsləwatıdı,

Yərgə kirip kətküdək bolmakta.

21 Lekin xuni kenglümgə kəltürüp əsləymənki,

3:1 «Mən uning oqəzəp tayikini yəp jəbir-zulum kərgən adəmdurmən...» — 3-babta (1-66) sezligiçi bəlkim Yərəmiyaning ezi; u bəzi yərlərdə (1) «Yerusalemə wəkil bolup» sezleydi; (2) (bizningqə) yanə bəzi yərlərdə Mukaddəs Roğ uning arkılık Məsihning gunahımız üçün tartıdojan kurbanlıq azablırını aldın'ala kərsitudu. «Mən uning oqəzəp tayikini yəp jəbir-zulum kərgən adəmdurmən» — muxu ayəttiki «adəm» deyən söz, adətə «ərkək», «oqul balax», batur-palwanni kərsitudu.

3:13 «Okdenidiki oklarnı bərəklirimgə sanjitkuzdi» — ibranıylar bərəknı wijdan yaki həssiyatning mənbəsi dəp karayıttı.

3:17 «Jenim tinq-hatırjəmliktin yıraklıxturuldu» — baxxā birhil tərjimi: «Jenimmi tinq-hatırjəmliktin yıraklıxturdungəsən».

3:19 «Mening har kılınojanlırimni, sərgədan bolqanlırimni, əmən wə et süyini yəp-iqkinimni esingga kəltürgəysən!» — baxxā birhil tərjimi: «Mening har kılınojanlırim, mening sərgədan bolqanlırimni əslisəm, əmən yegəndək wə et süyini iqivaloşandək bolımən».

«Yərəmiyaning yioqa-zarlırı»

Xuning bilən ümid kaytidin yanidu, —.

²² |¶| (Hət) Mana, Pərwərdigarning eżgərməs mehribanlıkları! Xunga biz tügəxmiduk; Qünki Uning rəhİMdilliklirining ayioji yoktur; —

²³ Ular hər səhərdə yengilinidu;
Sening həkikət-sadiqlilikinq tolimu moldur!.

²⁴ Əz-ezümge: «Pərwərdigar mening nesiwəmdur;
Xunga mən Uningoja ümid baoqlaymən» — dəymən..

²⁵ |♥| (Tət) Pərwerdiqar Əzini kütkənlərgə,
Əzini izdigən jan igisigə mehribandur;

²⁶ Pərwərdigarning nijatini kütük,
Uni süküt iqida kütük yahxidur..

²⁷ Adəmninq yax waktida boyunturukni kətürüxi yahxidur.

²⁸ |♪| (Yod) U yeganə bolup süküt kılıp oltursun;
Qünki Rəb buni uningoja yüklidi.

²⁹ Yüzini topa-tuprakka təğküzsün,
— Ehtimal, ümid bolup kalar?.

³⁰ Məngzini uroquoqja tutup bərsun;
Til-ahənətlərni toyoluqə iixtsun!

³¹ |⌚| (Kaf) Qünki Rəb əbədil-əbəd insandin waz kəqməydu;

³² Azar bərgən bolsimu,

Əzgərməs mehribanlıklırining molluğu bilən iqini aqritidu;

³³ Qünki U insan balılırını har kılıxni yaki azablaxni halıqan əməstur.

³⁴ |↳| (Laməd) Yər yüzidiki barlıq əsirlərnı ayaq astida yanjixka,

³⁵ Həmmidin Aliy Bolqoqining aldida adəmni əz həkkidin məhrum kılıxka,

³⁶ Insanoja əz dəwasıda uwal kılıxka, — Rəb bularning həmmisigə guvahqı əməsmu?

³⁷ |ং| (Məm) Rəb uni buyrumıqan bolsa,

Kim deginini əməlgə axuralisun?.

³⁸ Külpətlər bolsun, bəht-saadət bolsun, həmmisi Həmmidin Aliy Bolqoqining aqzidin kəlgən əməsmu?.

³⁹ Əmdi tirik bir insan nemə dəp aqrinidu,

Adəm balisi gunahlırinining jazasidin nemə dəp waysaydu?.

⁴⁰ |ঢ| (Nun) Yollirimizni təkxürüp sinap biləyli,

Pərwərdigarning yenioja yənə kaytaylı;

^{3:21} Zəb. 73:17

^{3:22} «Pərwərdigarning eżgərməs mehribanlıkları! Xunga biz tügəxmiduk;...» — baxqa birhil tərjimisi: «Pərwərdigarning eżgərməs mehribanlıkları hərgiz üzülməydu;...»

^{3:22} Yəx. 1:9; Hab. 3:13

^{3:23} Zəb. 30:5

^{3:24} Hab. 2:3

^{3:26} «Uni süküt iqida kütük yahxidur» — «süküt iqida» degənlik muxu yərdə yənə «səwr-takət bilən» degənnimə bildürudu.

^{3:27} «Ademning yax waktida boyunturukni kətürüxi yahxidur» — bu ayətninq bəlkim ikki mənisi bar: — (1) adəm yax waktida japa-muxakətni kerüx yahxi ixtur; (2) Babilning boyunturukni yüksəlgənərlər (sürgün boloğanlar) arısından yaxlar ahirida bu boyunturukning (təhminən 60 yıldın keyin) elip taxlinixini kəralayıdu. Xunga xu qəođa «boyunturukni kətürən yaxlar»ning bəhti boludu; ularqa nişbatan «yaxlıcta boyunturukni kətürüx yahxi ixtur».

^{3:29} «Yüzini topa-tuprakka təğküzsün» — ibraniy tilida «açızını tuprakka bastursun». Bu hərikət kattik dua-tilawət kılxı bildürudu.

^{3:29} Ros. 8:22

^{3:37} Zəb. 33:9

^{3:38} Yəx. 45:7; Am. 3:6

^{3:39} «əmdi tirik bir insan nemə dəp aqrinidu, adəm balisi gunahlırinining jazasidin nemə dəp waysaydu?» — gunahlırimizning tegixlik jazası jisməni həm rohiy əlüm bolsa, biz tirik qaođa xu tegixlik jazani tehi tartmiduk.

«Yərəmiyaning yoqa-zarlısı»

⁴¹ Kollirimizni kenglimiz bilən billə ərxtiki Təngrigə kətürəyli!

⁴² Biz itaətsizlik kılıp səndin yüz əridük;

Sən kəqürüm kilmidinq.

⁴³ |D| (Samək) Sən əzüngni oğəzəp bilən kaplap, bizni қoqliding;

Sən əltürdüng, həq rəhim kilmidinq.

⁴⁴ Sən Əzüngni bulut bilən kaplıqansənki,

Dua-tilawət uningdin həq etəlməs.

⁴⁵ Sən bizni halklər arısida daxkal wə nijasat kıldıng.

⁴⁶ |D| (Pe) Barlıq düxmənlərimiz bizgə қarap aozını yoqan ekip mazak ķildi;

⁴⁷ Üstimirzə qüxti alakzadilik wə ora-tuzak,

Wəyranqılık, həm ħalakət.

⁴⁸ Həlkimning kizi nabut bolqını üçün,

Kəzümdin yaxlar əstəng bolup akmacta.

⁴⁹ |Y| (Ayin) Kəzüm yaxlarnı üzülməy təküwatidu,

Ular həq tohiyalmayıdu,

⁵⁰ Taki Pərvərdigar asmanlardın təwəngə nəzər selip ħalimizoja қarioqqa.

⁵¹ Mening kezüm Rohimoja azab yətküzməktə,

Xəhīrimning barlıq kizlirining Həli tüpəylidin,

⁵² |X| (Tsadə) Manga səwabsız düxmən bolqanlar,

Meni қuxtək hədəp owlap kəldi.

⁵³ Ular orida jenimni üzməkqi bolup,

Üstümgə taxni qəridi.

⁵⁴ Sular beximdin texip aktı;

Mən: «Üzüp taxlandım!» — dedim.

⁵⁵ |P| (Kof) Hangning tüwliridin namingni qakırıp nida ķildim, i Pərvərdigar;

⁵⁶ Sən awazimni anglidinq;

Kutulduruxka nidayımoja қulikingni yupuruwalmojin!

⁵⁷ Sanga nida қilojan künidə manga yekin kəlding,

«Körkma» — deding.

⁵⁸ |N| (Rəx) I rəb, jenimning dəwasini əzüng soriding;

Sən manga həmjəmət bolup hayatimni kutkuzdung.

⁵⁹ I Pərvərdigar, manga bolqan uwallıqni kərdüngsən;

Mən üçün həküm qıçarojaysən;

⁶⁰ Sən ularning manga қilojan barlıq əqmənliklirini,

Barlıq kəstlirini kərdüngsən.

⁶¹ |W| (Xiyn) I Pərvərdigar, ularning ahanətlirini,

Meni barlıq kəstligənlərinini anglidingsən,

⁶² Manga қarxi turoqanlarning xiwirlaxlirini,

Ularning kün boyi kəynimdin kusur-kusur қılıxkanlarını anglidingsən.

⁶³ Olturoqanlırida, turoqanlırida ularoja қarioqaysən!

Mən ularning məshirə nahxisi boldum.

⁶⁴ |N| (Taw) Ularning kolları қilojanları boyiqə,

i Pərvərdigar, bexiqə jaza yandurojaysən;

⁶⁵ Ularning kengüllirini kaj қilojaysən!

Bu sening ularoja qüxicidən lənitig bolidu!

^{3:54} «Sular beximdin texip aktı; Mən: «Üzüp taxlandım!» — dedim» — okurmənlərning esidə barkı, Yərəmiya pəyəqəmbər «su azgılı» oja taxliwetilgən. Lekin muxu ayətlərdə eytilən dəndlər axu sərgüzəxttin exip ketidü.

«Yərəmiyaning yioqa-zarlırı»

⁶⁶ Olezəp bilən ularni қooqlioqaysən,
Ularnı Pərvərdigarning asmanlırları astidin yokatkəysən!

4-munajat — Harabilik iqidə turoqan Yerusalem

4¹ |**ܟ**| (Aləf) Ah! Altun xunqə julasız bolup kətti!

Sap altun xunqə tutuk bolup kətti!

Mukəddəs eydiki taxlar hərbir koqining bexioqa təkülüp qeqildi!

2² |**ଡ**| (Bət) Zionning oqulları xunqə kimmətlik,

Sap altunoja tegixküsüz idi,

Həzir sapal kozılardak,

Sapalqining koli yaslıjanırılıqilikmu kimməti yok, dəp kariliyatidu!

3³ |**ܐ**| (Giməl) Hətta qılberilər əməkikini tutup berip balilirini emitidu;

Lekin menin həlkim qəldiki təgikuxlar oħħax rəhimsiz boldi..

4⁴ |**ܬ**| (Dalət) Bowakning tili ussuzluktin tangliyioqa qaplıxiyatidu;

Kiçik balilar nan tiliməktə,

Həqkim ularoja oxut bərməywati.

5⁵ |**ܗ**| (He) Nazunemətlərni yəp kəngənlər koqılarda sarqiyip yürüdu;

Səsün kiyim kiydürülüp qong kılınojanlar tezəklikni kuqaqlap yetiwiyatidu.

6⁶ |**ܘ**| (Waw) Həlkimning kızining kəbihlikiga qüxkən jaza Sodomning gunahining jazasidin eoqırdur;

Qünki Sodom biraqla ərүwetilgənidi, həq adəmning koli uni kiynimiojanidi..

7⁷ |**ܙ**| (Zain) Həlkimning «Nazariy»liri bolsa қardin sap, süttin ak, teni kizil yakutlardın parkırap idi,

Təki-turki kək yakuttək idi.

8⁸ |**ܗ**| (Hət) Həzir qirayliri kurumdin kara;

Koqılarda kixilər toniyalmioqudak bolup қaldı;

Bir terə-bir ustihan bolup қaldı;

U kákxallixip yaqoqqtək bolup kətti.

9⁹ |**ܛ**| (Tat) Kılıqta eltürülgənler kəhətqılıkta elgənlərdin bahtliktur;

Qünki ular kákxal bolup kətməktə,

Tupräkninq mewilirli bolmioqaqka yikitilməktə.

10¹⁰ |**ܝ**| (Yod) Baqri yumxaq ayallar eż kollırı bilən balilirini қaynitip pixurdı;

Həlkimning kizi nabut kılınojinida balilar ularning gəxi bolup қaldı.

11¹¹ |**ܟ**| (Kaf) Pərvərdigar kəhrini qüxürüp pioqandın qıktı,

Otluk qəzipini təkti;

Zionda bir ot yekip,

4:1 «Mukəddəs eydiki taxlar...» — mukəddəs ibadəthanining tərkibi bolovan yoqan oyuloon taxlarnı kərsitudi. Bəzi alimlər «taxlar» mukəddəs ibadəthanidiki «gəhər, yakutlar»nı kərsitudu, dəp karaydu; lekin bu gəhərlərni Nebokadnəsar miladiyədin ilgiriki 605-yili Babilə elip kətkəndi.

4:2 «...menin həlkim qəldiki təgikuxlar oħħax rəhimsiz boldi» — təgikuxlar adətə eż balilirini bəkməydü; baliliri eż-ezini bakıldı.

4:6 «Həlkimning kızining kəbihlikiga qüxkən jaza Sodomning gunahining jazasidin eoqırdur; qünki Sodom biraqla ərүwetilgənidi, həq adəmning koli uni kiynimiojanidi» — okurmənlərning esidə barkı, Huda Sodom xəhirining üstigə ot-güngürt yaqdırup jazalıqan. Xuning bilən uning tərtək jazası intayin kışka bolovan, Yerusalemning kiadak uzunoqıę sozuləjan əməs, yənə kelip «adəmning koli»ning zorwanlılıqıja uqrıolan əməs.

4:7 «Həlkimning «Nazariy»liri bolsa қardin sap, süttin ak, ... təki-turki kək yakuttək idi» — «Nazariy»lar bolsa məlum məzgildə yaki əmürwayat əzlirini Hudaoja alaһıdə atap tapxurojan kixilərdür. Ular «Nazariy» bolovan wakıttqa qaqlırını qüxürməytti, həqkandaş hərak-xarab iqmayıtti (Tawrat, «Qel.» 6:1-21ni köرung).

4:8 «Bir terə-bir ustihan bolup қaldı» — İbraniy tilida: «terisi ustihanlıroja qaplıxidu».

«Yərəmiyaning yoqa-zarlısı»

Uning ullirini yutuwətti.

¹² | (Laməd) Yər yüzidiki padixahlar wə jahanda barlıq turuwatqanlar bolsa, Nə kükəndə nə düxmənninq Yerusalemning kowukliridin bəsüp kiridiqanlıqıja ixənməyti.

¹³ | (Məm) Həlbuki, pəyoqbərlirining gunahlıri tüpəylidin,

Kahnlirining kəbihlikliri tüpəylidin,

Ularning Zionda həkkaniylarning ənlirini tekkənlikli tüpəylidin,

— Bu ix bexioja qüxti!

¹⁴ | (Nun) Hazır ular karoqlardək koqılarda tenəp yürməktə,

Ular ənqə buloqanoqanki,

Heqkim kiyimlirigə təgküqi bolmayıdu.

¹⁵ | (Samək) Hək ularıja: «Yokulux! Napaklar! Yokulux! Yokulux, bizgə təgküqi boluxma!» — dəwatidu.

Ular keqip tərəp-tərəpkə sərgərdan bolup kətti;

Lekin əllər: «ularning arimizda turuxioja bolmayıdu!» — dəwatidu.

¹⁶ | (Pe) Pərvərdigar Əzi ularını tarkitiwətti;

U ularını kayta nəzirigə almayıdu;

Kahnlarning hərəmti kılınmidi,

Yaxanoqanlarmu həq mehribanlıq kermidi.

¹⁷ | (Ayin) Kəzimiz yardımni bılıhudə kütüp əhalidin kətti;

Dərəvəkə bizni kütkuzalmıqan bir əlni kütüp kəzət munarlırimizda turup kəldük..

¹⁸ | (Tsadə) Düxmənlirimiz izimizdin əoqlap yürüdi;

Xunga koqılarda yürəlməyttük;

Əjilimiz yekinlaxtı, künlimiz toxtı;

Qünki əjilimiz kəldi!

¹⁹ | (Kof) Peyimizgə qüvkənlər asmandiki bürkütlərdin ittik;

Taoqlardimu bizni əoqlap yığırdı,

Bayawandimu bizni bektürmidə paylaxtı.

²⁰ | (Rəx) Jenimizning nəpisi bolovan, Pərvərdigarning Məsih kılıqını ularning ora-tuzaklırida tutuldu;

Biz u toqrisida: «uning sayisida əllər arisida yaxaymız» — dəp oyıldı!

²¹ | (Xiyn) I uz zeminida turoquçı, Edomning kizi, huxal-huram yayriojin!

Lekin bu jaza kədəhə sangımı etidu;

Sənmu məst bolisən, yalingaqlınisən!

4:13 «Pəyoqbərlərinin gunahlısı» ni əməs, bəlki «pəyoqbərlərinin gunahlısı» — Israilda turojan bu «pəyoqbərlər» Hudanı əməs, bəlki həlkəni razi kılıx üçün söz kiliwatkan sahə pəyoqbərlərini kərsitidu.

4:14 «Ular ənqə buloqanoqanki, heqkim kiyimlirigə təgküqi bolmayıdu» — Musa pəyoqbərgə tapılanovan kanun boyiqə, «əolut»ka təgkən adəm «buloqanojan», «napak» həsablinatti. Əlgən nərsilərgə yaki «napak» adəmlərgimi təgkən kixilər ezləri bir mazgilgilə «napak» boludı. Muxu kahnlar wə pəyoqbərlər xunqə kep adəmlərni eltürgənki, kiyim-keqskilri hərdaim «buloqanojan» bolup, heqkim ularıja tegixkə petinəlmətti.

4:16 «Pərvərdigar Əzi ularını tarkitiwətti» — İbraniy tilida sözməz: «Pərvərdigarning yəzi ularını tarkitiwətti» deyilidü.

4:17 «...bizni kütkuzalmıqan bir əl» — Israıl hərdaim avval Misir bilən, andin Asuriyə bilən ittipək tüzüməkqi bolup, ulardin yardım soraydı (məsilən, 5:6ni, «Yər.» 2:18ni kərung).

4:17 Əz. 29:16

4:20 «Pərvərdigarning Məsih kılıqını» — Israılning padixahını kərsitidu.

— «Məsih kılıx» kona bir erp-adatka karıtilajan. Təwərətki bolgilimida, yengi padixah tiklinix murasimida bexioja puraklıq yaq kuyulatti. Bu «məsih kılıx» (yaki «məsihəlx») — dəp atalojan. Keyin padixah «məsih kılıqınan» yaki «Pərvərdigarning məsih kılıqını» («Pərvərdigarning məsihligini») — dəp atalojan. «Məsih kılıx» murasımı Hudanıñ hökükü wə alahidə yardımı uningoja tapxurulqolanlığını kərsitidu.

— Dəysa «Məsih»ning üstügə bolsa yaq əməs, bəlki Mukəddas Roh kuyulujan.

4:21 «I uz zeminidə turoquçı, Edomning kizi, huxal-huram yayriojin!» — Edom Israiloja eəq bolup, hərdaim Israılning bexioja külət qızıkanda hux boludu. «Lekin bu jaza kədəhə sangımı etidu; sənmu məst bolisən, yalingaqlınisən» — «kədəhə» — Hudanıñ oqəzipiga tolojan «kədəhə»ni kərsitidu (məsilən, «Yər.» 25:15-17, 28ni kərung). Edom uni iqtən kündidə

«Yərəmiyaning yioqa-zarlırı»

²² |Γ| (Taw) Kəbihlikingning jazasioja Hatimə berilidu, i Zion kişi;
U seni sürgünlükkə käyta elip kətməydu;
Lekin, i Edom kişi, u sening kəbihlikingni jazalaydu;
U gunahlıringni ekip taxlaydu!

5-munajat — Israelning rəhİM tİləx duası

⁵ ¹ Beximizoja qüvkənlərni esinggə kəltürgəysən, i Pərvərdigar;
⁵ ² Kara, bizning rəswaqılıqta қaloqinimizni nəziringga aloqaysən!
² Mirasımız yatlaroja,
Əylirimiz yaka yurtluklaroja tapxuruldi.
³ Biz yetim-yesirlər, atisizlar bolup қalduk;
Anilirimizmu tul қaldi.
⁴ Iqidiqan suni setiwelliximiz kerək;
Otunni pəkət puloja alojılı bolidu.
⁵ ⁶ Bizni kooqlıoquqılar tap basturup keliwatidu;
Halsirap, heq aram tapalmaymız.
⁶ Jan saklıoqudək bir qıxləm nanni dəp,
Misin həm Asuriyəgə kol berip boysunoğanmız.
⁷ Ata-bowilirimiz gunah sadır kılıp dunyadin kətti;
Biz bolsak, ularning kəbihlikining jazasını kətürüxkə қalduk.
⁸ Üstimirzidin həküm sürgüqilər küllardur;
Bizni ularning қolidin azad қıləquqi yoktur.
⁹ Dalada kılıq tüpəylidin,
Nenimizni tepixqə jenimizni təwəkkul kılmaktımız.
¹⁰ Terimiz tonurdək kızık,
Aqlık tüpəylidin қızıtma bizni basmakta.
¹¹ Zionda ayallar,
Yəhuda xəhərliridə pak kızlar ayaq astı қılındı.
¹² Əmirlər қolidin daroqa esip koyıldı;
Akşakallarning hərəmti heq қilinmədi.
¹³ Yax yigitlər yaroqunqakta japa tartmağa,
Oqul balılırimız otun yükłərni yüdüp dəldəngxip mangmakta.
¹⁴ Akşakallar xəhər dərwazisida olturmas boldi;
Yigitlər nəqəmə-nawadin қaldı..
¹⁵ Xad-huramlıq kənglimizdin kətti,
Ussul oyniximiz matəmgə aylandı.
¹⁶ Beximizdin taj yikıldı;
Həlimizoja way! Qünki biz gunah sadır kıldıq!
¹⁷ Buning tüpəylidin yürəklirimiz mujuldi;
Bular tüpəylidin kezlimiz қarangoğulaxtı —
¹⁸ — Zion teojoja қarap kezlimiz қarangoğulaxtı,

«yalınraq» bolup, düxmənninq hujumioja muhapızsız қalıdu, xuningdək bulang-talangoja uqrəp hijalətkə қaldurulidu.
^{5:2} «Mirasımız» — Israiloja təwə kiliqojan zeminini kərsitidu. Huda ularoja uni miras қiloqanı.
^{5:8} «Üstimirzidin həküm sürgüqilər küllardur» — «küllər» bəlkim mustabit həkümdarlıkkə qıkkən küllarnı kərsitidu;
Təwrat «Pənd.» 30:21-22ni kerüng.
^{5:14} «Akşakallar xəhər dərwazisida olturmas boldi» — adət boyiqə akşakallar xəhər dərwazılırida oltrup sot-həküm bəja kəltürətti.

«Yərəmiyaning yioqa-zarlırı»

Qünki u qeldərəp kətti,
Qılberə uningda paylap yürməktə.
¹⁹ Sən, i Pərvərdigar, mənggüzə həküm sürisən;
Təhting dəwrdin-dəwrgə dawamlixidu.
²⁰ Sən nemixkə bizni daim untuysən?
Nemixkə xunqə uzunojıqə bizdin waz keqisən?
²¹ Bizni yeningoqa կayturoqaysən, i Pərvərdigar!
Xundak bolqanda biz կaytalaymiz!
Künlirimizni կədimkidək əsliga kaltürgəysən,
²² — Əgər sən bizni mutlək qətkə қakmiojan bolsang,
Əgər bizdin qəksiz օzəzaplənmigən bolsang!

«Yərəmiyaning yioqa-zarlırı»

Ķoxumqə səz

«Yioqa-zarlar» bizgə beridiojan asasiy həwər

Ibraniy tilidiki kəp xeirlarning xundak bir alahidilikli barkı, xeirning muhım temisi yaki həwiri dəl uning otturisida tepilidü. Biz bu alahidilikni «Ayup» degən kitabta baykıduk, wə muxu munajatlarning tərkibini ohxax dəp կaraymız. Bu azab-okübat, kəyoqu-həsrət wə ümüdsizlikkə toloğan xeirlarning otturisidin, yəni otturisidiki xeirning dəl otturisidin biz munu səzlərni okuymız: —

«**Mana, Pərvərdigarning əzgərməs mehribanlıqlırlı! Xunga biz tügəxmiduk;**

Qünki Uning rəhəmdilliğlirining ayioji yoktur;

Ular hər səhərdə yengilinidü;

Sening həkikət-sadıqlığın tolimu moldur!

Əz-əzümgə: «Pərvərdigar menin nesiwəmdur;

Xunga mən uningoja ümid baqlaymən» — dəymən.

Pərvərdigar Əzini kütkənlərgə,

Əzini izdigan jan iğisigə mehribandur;

Pərvərdigarning nijatını kütüx,

Uni süküt iqidə kütüx yahxidur.

Adəmning yax waqtında boyunturuknı kətürüxi yahxidur.

U yeganə bolup süküt kılıp oltursun;

Qünki Rəb buni uningoja yüklidi.

Yüzini topa-tuprakça təvküsün,

— Ehətimal, ümid bolup қalar?

Məngzini uroqıqıqa tutup bərsun;

Til-ahənatlərni toyquqə ixitsun!

Qünki Rəb əbədil-əbəd insandin waz kəqməydi;

Azar bərgən bolsimu,

Əzgərməs mehribanlıqlırining mollukı bilən iqini aqritidü;

Qünki U insan balılırını har kılıxni yaki azablaxni halıqan əməstur» (3:22-33).

Biz bu həwərlərni mərsiyəning Israillarə, xuningdək ularə ohxax, hərhil kəyoqu-həsrət yaki azab-okübatkə qəmgən hərkəyisi okurmənlirimizgə yətküzkən asasiy muhım həwiri dəp ixinimiz. Israelə ohxax, ular bizgimə təsəlli-ümid yətküzgəy. Amin!